



Baş məqalə

Ötən illərin gəncləri
Betti Bleyer, redaktor

Mənbə: Azerbaijan International jurnalı - AI 7.4 (Qış 1999)

© Azerbaijan International

Artıq biz "yeni əsrin dönümündəyik." Heç bir iri miqyaslı uğursuzluq olmadan. Y2K (2000-ci il) böhranı baş vermədən. Heç bir məhvədici təbii fəlakət, terrorist aktlar insanlığa məlum olan bu bayramı qlobal şəkildə qeyd etməyə mane ola bilmədi, amma şübhəsiz ki, çoxlarımız yeni ildə açılan atəşfəşanlıq zamanı nəfəsimizi saxlayıb nəyin baş verəcəyini səbirsizliklə gözləyirdik. Ümid edək ki, bu cür dinc mehribanlıq və dostluq üzümüzə gələn illərin nişanəsidir.

İlk dəfə "əsrin dönümü" ifadəsinə eşitdim vaxt xatirimdədir. 50-ci illərin sonları idi. Bu ifadəni qrammatika müəlliminin işlədib-işlətməməsi dəqiq yadımda deyil. Bəlkə də o işlətmişdi, lakin onda mən ürəyimdə, həmin vaxta qədər yaşayıb-yaşamayacağımı hesablamayaqla məşğul idim. Yayı gözlədiyi müddət ona bir ömür qədər uzun görünən, 30 yaşından yuxarı hamını "antik" hesab edən bir uşaq illəri və onillikləri necə hesablaya bilər? Vaxtı saxlamaq olmur. Lakin ən nəhayət özüm üçün hesabladım ki, bəxtim gətirib, yeni əsri qarşılamaq mənə də qismət olacaq. Nənəm artıq mənim 2000-ci ilə çatmaq üçün yaşamalı olduğum qədər yaşamışdı.

Əlbəttə, ABŞ prezidenti Bill Clinton minilliyyin astanasında xatırlatdığı kimi 2000-ci adlandırdığımız il hesablanmasığa başlanıldığı ildən asılı olaraq sünü hesablamadır. Bu il müsəlmanlarda 1420, hindularda 1921, buddistlərdə 2543-cü ildir. Mayyalar özlərinin 5119-cu ilini qarşılıyor, yəhudilərin təqvimi isə 5760-cı ili göstərir. İstərdim Klintonun siyahısına daha bir fakt əlavə edim: təxminən 25 milyon azərbaycanlıların yaşadığı İranda indi 1378-ci ildir. Onun şimalında, Azərbaycan Respublikasında isə CNN-in televiziya kameraları digital saatın 2000-ci ili göstərdiyi öteri anı bütün dünyaya yayımladı. Arxa planda isə atəşfəşanlıq Xəzər dənizini işıqlandırırdı.

Hansı təqvimi işlətməyimizdən asılı olmayaraq bu əsrдə iki fenominal hadisə baş vermişdir ki, gələcək əsr və minilliklərin heç birində təkrar olunmayacaq. Birinci insanın kosmosda tədqiqatı, xüsusilə 1969-cu ildə ayda gəzintisidir. Sovetlərin Yuri Qaqrarını 1961-ci ildə yerin orbitinə çıxarmalarına baxmayaraq, amerikalı Nil Armstrongun ayda gəzintisi unudulmazdır. Onun oradan yerə göndərdiyi sözlər hələ də qulaqlarımızda əks-səda verir: "İnsan üçün balaca bir addım, bəşəriyyət üçün isə nəhəng sıçrayış." Bu insanda ağlaşılmaz tədqiqatların mümkünüyünə inam yaratdı.

Kosmos tədqiqatı, təbii ki, Qərblə Sovet İttifaqı arasındaki sürətlə silahlanma və təbliğat ilə kəskin surətdə bağlıdır. Hər iki tərəf siyasi-iqtisadi sahədə öz üstünlüyünü sübut etməyə çalışırı.

İkinci fenominal hadisə 1991-ci ildə Sovet İttifaqının dağılması oldu. Bu azərbaycanlılar da daxil olmaqla eksər sovet ölkələri, hətta onun məhv olmasına arzulayanlar üçün belə təsəvvür edilməz hadisə idi. [Aİ 7.3, 1999-cu il payız nömrəsində "Ağlagalməz hadisə - Sovet İttifaqının Dağılması" məqaləsinə bax.] Bu nömrədə nəşr olunan prezident Heydər Əliyevlə müsahibədə o, Sovet İttifaqının dağılmışının belə sürətlə, "faktiki bir gecədə" baş verməsinə heyrətini bildirmişdir. Bu tarixi hadisə möhkəm müdafiəyə malik olmasına baxmayaraq siyasi sistemlərin zəifliyini sübut etdi.

Yeni əsrin və minilliyin gəlişi ilə Roman allahı Yanusun eyni zamanda həm qabağa həm də geriyə baxdığı kimi, eksəriyyətimiz gələcəkdə nə baş verəcəyini bilmək üçün keçmişimizə nəzər salırıq. Bizi yaradan bioloji, mədəni, iqtisadi, siyasi və sosial qüvvələr nələrdir? Bu cığır bizi hara aparır?

Bu nömrəmiz müsahibə əsasında Azərbaycanın tanınmış adamlarının uşaqlıqlarının necə keçməsi və onların özlərinəməxsus karyeralarının formalaşmasına təsir edən amillərə həsr olunmuşdur.

Adamlar döñə-döñə onların həyatına təsir edən ən güclü amili bir sözlə təkrar edirdilər - səmimilik. Onlar sənət yolu seçməkdə onlara müəllimin, valideynlərin, ailə dostunun dəstək vermələrini və qayğı göstərmələrinə etiraf edirlər. Diplomatiya sahəsində karyera qazanan Ramiz Abutalıbov deir: "Mənim riyaziyyat müəllimim çox sərt olduğundan tarix müəllimimi daha çox sevirdim. Ona görə də riyaziyyatı deyil, məhz tarixi seçdim."

Nə kasıbılıq, nə də ki cəmiyyətdəki üstünlük həllədici faktor ola bilməyib. Bu fakt bu onillikdə Ermənistən ilə müharibə nəticəsində arzuolunmaz şəraitdə yurdsuz-yuvasız yaşamağa məcbur olunmuş yüz minlərlə gənclər üçün ruhlandırıcı amildir. Bu günlərdə qaçqınlar yeni icmalara yol tapmağa, yeni şəxsiyyət kimi formalaşmağa, yeni gəlir mənbəyi və təhsil almaq imkanı əldə etməyə can atırlar. Şübhəsiz, onların həyatı alt-üst edilmiş və özləri çox çətin vəziyyətə salınmışlar. Ancaq məlumudur ki, əgər tarix bize nəyi isə öyrətmək isteyirsə, bunu bərpa edilməz zərər hesabına etməyə də biler.

Müsahibə aldığımız adamların eksəriyyəti həyatları boyu qiraətin, tarixi, siyasi və coğrafi sərhədləri aşaraq onların dünya görüşlərini artırıran kitablara yüksək qiymət verməyin mühümlüyünü qeyd etdilər. Bəziləri indiki gənclərin onlar qədər qiraət etməməyindən şikayətlənir.

Demək olar ki, hamısı gənclərdən nikbinliklərini və inamlarını qoruyub saxlamağı rica etdilər. Rüstəm İbrahimbəyov bir rejissor kimi qeyd edir: "Əmin olun ki, məhəbbət, həqiqət və xeyirxahlıq mövcuddur. Əgər ideal qadınla rastlaşmamışansa, bu o demək deyil ki, dünyada məhəbbət adlı məvhüm mövcud deyil. Ana torpağıyla yaxud hökumətlə problemin varsa, həvəsdən düşərək fikirləşmə ki, sən öz xalqını sevməməlisən. Əgər dostun sənə xəyanət

edibsə, fikirləşmə ki, dostluq yalandır. Həyatda ən böyük faciə ikiüzlülük və ümidsizlidir, ona görə də heç vaxt ümidiyi itirmə."

Biz razı. Və bu minvalla biz yeni ilin, yeni əsrin, yeni minilliyyətin qeyri-müəyyənlilikinə daxil oluruq. Arzumuz budur ki, bəşəriyyətin əbədi yoldaşı - Nikbinlik və Ümid - bizim ən güclü İlhamımız və İnamımız olmaqdə davam etsin.

Tərcümə: Aynurə Hüseynova

Vəb üçün hazırlayan və redakte edən: Arzu Ağayeva